

Əməliyyat növləri	MasterCard Standard / Visa Classic	MasterCard Gold/ Visa Gold	Visa Platinum	Yelo Light	Yelo Premium	Nikoil Card
Yelo Banka məxsus "İnternet-Banking" üzrə illik tarif	ödənişsiz					
Yelo Banka məxsus "Mobile-Banking" üzrə illik tarif	ödənişsiz					
SMS Notification (Kartın müddəti bitdikdə müştəri xidməti deaktiv etməlidir)	1,2 AZN aylıq				ödənişsiz	1,2 AZN aylıq
Kartın vaxtından əvvəl dəyişdirilməsi	Cari tarif cədvəlinə uyğun olaraq	-	Cari tarif cədvəlinə uyğun olaraq			-
Kartın statusunun dəyişdirilməsi və blokladılması	ödənişsiz					
<b>Nağd vəsaitin nağdlaşdırılması üzrə rüsumlar</b>						
Yelo Bankın və Azərpoçt MMC ofislərində ( <b>şəxsi vəsaitlərdən</b> )	0%					
Yelo Bankın və Azərpoçt MMC ofislərində ( <b>kredit xətti üzrə vəsaitlərdən</b> )	Atəşgah kredit xətti və Əmanət girovlu kredit xətti – <b>0%</b> / digər kredit xətləri - <b>1% (min. 1 AZN / USD / EUR)</b>					
Yelo Bank və Azərpoçt MMC-yə məxsus bankomatlarda ( <b>şəxsi vəsaitlərdən</b> )	Kart üzrə şəxsi vəsait və kredit xəttindən (birlikdə) 1 təqvim ayı ərzində ümumi nağdlaşdırma məbləği 3000 AZN və ekv-dən (daxil olmaqla) az olduqda şəxsi vəsaitə <b>0%</b> komissiya tətbiq olunacaq					
	Kart üzrə şəxsi vəsait və kredit xəttindən (birlikdə) 1 təqvim ayı ərzində ümumi nağdlaşdırma məbləği 3000 AZN və ekv. artıq olduqda 3000 AZN-dən artıq məbləğə şəxsi vəsaitə <b>1% (min 1 AZN / USD / EUR)</b> komissiya hesablanacaqdır ( <b>əməkhaqqı, əmanət. biznes kartlar istisna olmaqla</b> )					

Yelo Bank və Azərpoçt MMC-yə məxsus bankomatlarda ( <b>kredit xətti üzrə vəsaitlərdən</b> )	Kart üzrə şəxsi vəsait və kredit xəttindən (birlikdə) 1 təqvim ayı ərzində ümumi nağdlaşdırma məbləği 3000 AZN və ekv-dən (daxil olmaqla) az olduqda Atəşgah kredit xətti və Əmanət girovlu kredit xətti – <b>0%</b> / digər kredit xətləri - <b>1% (min. 1 AZN / USD / EUR)</b>	
	Kart üzrə şəxsi vəsait və kredit xəttindən (birlikdə) 1 təqvim ayı ərzində ümumi nağdlaşdırma məbləği 3000 AZN və ekv. artıq olduqda 3000 AZN-dən artıq məbləğə kredit xətti üzrə vəsaitə <b>2%</b> ( <b>min 2 AZN / USD / EUR</b> ) komissiya hesablanacaqdır (əməkhaqqı, əmanət. biznes kartlar istisna olmaqla)	
"Azərikard" şəbəkəsində <b>olan</b> bankların bankomat və ofislərində (şəxsi vəsaitlərdən / kredit xətti üzrə vəsaitlərdən) – <b>Beynəlxalq Bank, Xalq Bank, Bank Avrasiya, BTB Bank</b>	Əmanət kartları - <b>2%</b> min.2 AZN/USD/EUR / digər kartlar - <b>1.5%</b> (min. 2 AZN/USD/EUR)	<b>1%</b> (min. 2 AZN, 2 USD, 2 EUR)
"Azərikard" şəbəkəsi <b>xaricində olan</b> digər bankların bankomat və ofislərində (şəxsi vəsaitlərdən / kredit xətti üzrə vəsaitlərdən) – <b>digər banklar</b>	Əmanət kartları - <b>3%</b> ( <b>min.3 AZN/USD/EUR</b> ) / digər kartlar - <b>2%</b> (min. 3 AZN/USD/EUR )	
Ölkə <b>daxili</b> satış nöqtələrində mal və xidmət dəyərini ödənilməsi	<b>0%</b>	
Ölkə <b>xarici</b> satış nöqtələrində mal və xidmət dəyərini ödənilməsi	<b>0%</b>	
Bankın ofislərində nəğd vəsaitin nağdlaşdırılması zamanı əlavə rüsum (Cash):		
Rezident olmayan bankların kartları	<b>1%</b> , maksimal məbləğ 5 000 AZN	
Rezident bankların kartları	<b>1%</b> , maksimal məbləğ 5 000 AZN	
<b>Digər komissiyalar</b>		
" <b>Unique</b> " kateqoriyalı əməliyyatlar (qumar oyunları, kazino, mərc oyunları üzrə bütün ödənişlər)	<b>4%</b> (min 3 AZN/USD/EUR)	

Məbləğin şəxsi vəsaitlərdən digər karta köçürülməsi - "Card to Card" (ölkədaxili)	0,7% (min 0,70 AZN/USD/EUR)		
Məbləğin kredit xətti üzrə vəsaitlərdən digər karta köçürülməsi - "Card to Card" (ölkədaxili)	1% (min 2 AZN/USD/EUR)		
Vəsaitin digər kartdan qəbulu - "Card to Card" (Beynəlxalq və ölkədaxili köçürmələr)	0% / Grace kartları üzrə 1,5% (min 2 AZN/USD/EUR):		
Cash by Code xidməti üzrə vəsaitin Yelo Bankın və ya "Azərikard" daxili digər bankın bankomatı vasitəsilə göndərilməsi	2% (min.2 AZN)		
PIN-Change	2 AZN		
PIN Reset	3 AZN		
Təcili kart sifarişi	10 AZN	-	10 AZN
Kartın ünvana çatdırılması	Ödənişsiz	-	Ödənişsiz
<b>Konvertasiya</b>			
İstənilən tip konvertasiya əməliyyatı (cash/ retail)	0.50%		
* Mobil telefonun itirilməsi zamanı, müştəri Mobile Banking xidmətinin deaktivasiya edilməsi üçün banka və ya Əlaqə mərkəzinə müraciət etməlidir			
** Online xidmətin ödənişi zamanı (Beynəlxalq əməliyyatlar), istənilən tip xidmət üçün 18 faiz vergi tətbiq olunur. Bu vergi rüsumu online alış, aviabilet alış və otel xidmətlərinin dəyərinin ödənilməsi zamanı tətbiq edilmir			

**Pul kisələri (Yandex Money, Pay Pal və s.) -**

**1. Məbləğin Pul kisələrinə köçürülməsi zamanı Unique və konvertasiya rüsumu tətbiq olunur.**

**2. Pul kisələrindən məbləğin nağdlaşdırılması zamanı (kartla pul kisəsi eyni valyutada olduqda) - vergi 10% ,**

**2.1. Vəsaitin fərqli valyutada nağdlaşdırılması zamanı - 10% + konvertasiya.**

**Gömrük (customs) ödənişləri üzrə AZN valyutalı kartlara 0.1%, AZN valyutasından fərqli kartlara 0.6% (0.1+0.5 konvertasiya) komissiya haqqı tətbiq olunur**

**Terminal vasitəsilə karta mədaxil: təqvim ayı ərzində 1.000 AZN və ekv-dək komissiyasız, 1.000 AZN ekv-dən artıq məbləğə 0,6% komissiya tətbiq olunur (Online sayt istisna)**

<b>Əməliyyat növü</b>	<b>Komissiya</b>
Cari aktiv güzəşt müddətli kredit kartlarında kredit xətti üzrə vəsaitlərdən aşağıdakı bank ödənişlərinin aparılması:	1% (min. 1 AZN)
1) Kredit ödənişi	
2) Elektron pul kisəsinə köçürmə	
3) Depozit artımı	
4) Kart və ya cari hesabın artırılması	